

Buraxılışın əsas xəbərləri:

- "Dövlət rüsumları haqqında" Qanuna dəyişiklik edilmişdir
- "Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər



pwc

Burada əks olunan məlumatlarla bağlı hər hansı bir sual yaranarsa, Marketing və Kommunikasiya məsələləri üzrə Menecer Aysel Süleymanova ilə əlaqə saxlaya bilərsiniz.

aysel.suleymanova@az.pwc.com

PwC Azərbaycan

Landmark Ofis Plaza III, 12-ci mərtəbə
90A Nizami küçəsi
Bakı AZ1010, Azərbaycan

Tel: +994 12 497 2515
Faks: +994 12 497 7411

www.pwc.com/az



© 2017 PwC. Bu xəbərdə əks olunan informasiya yalnız ümumi məlumat xarakteri daşıyır və hərtərəfli hüquqi analiz təşkil etmir. Məlumatların dəqiqliyinə və tamlığına dair heç bir zəmanət verilmir. Hər hansı bir nəticəyə gəlib onu tətbiq etməzdən (və ya etməməzdən) əvvəl oxucular öz spesifik məsələləri üzrə mütəxəssislərin məsləhətini almalıdırlar. Oxucuların bu xəbərlərdəki məlumata əsaslanıb hər hansı bir nəticəyə gəlib onu tətbiq etmələrinə və ya hər hansı vacib məqamı nəzərdən qaçırmalarına görə biz heç bir məsuliyyət daşırıq.

"Dövlət rüsumları haqqında" Qanuna dəyişiklik edilmişdir

Dəyişikliyə əsasən, 9 mart 2017-ci il tarixindən qüvvəyə minmiş Fərmanla aşağıdakı fəaliyyət növlərinin həyata keçirilməsi üçün lisenziyanın alınmasına görə dövlət rüsumları artırılmışdır:

| Fəaliyyət növ | Köhnə dövlət rüsumu (AZN) | Yeni dövlət rüsumu (AZN) |
|--|---------------------------|--------------------------|
| Dərman vasitələrinin topdansatışı | 2,250 | 20,000 |
| Ümumi təhsil müəssisələrinin (liseylər və gimnaziyalar daxil olmaqla) fəaliyyəti | 2,000 | 10,000 |
| Ali təhsil müəssisələrinin fəaliyyəti | 2,750 | 13,750 |
| Ali dini təhsil müəssisələrinin fəaliyyəti | 2,750 | 13,750 |
| Sellülər (mobil) rabitə xidmətləri | 5,500 | 1,000 000 |
| İP-telefoniya (internet telefoniya) xidməti | 4,000 | 50,000 |
| Milli televiziya yayımlanması | 5,500 | 50,000 |

"Mühasibat uçotu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər

Bu dəyişikliklərə uyğun olaraq, aşağıda göstərilən hallar istisna olmaqla, publik hüquqi şəxslər maliyyə hesabatlarını Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun şəkildə tərtib edirlər :

Dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-təربiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, ilk peşə-ixtisas təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi bu Qanuna əsasən tələb olunan maliyyə hesabatlarını aşağıdakı qaydada tərtib edirlər:

- nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulduğu halda, Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartlarına və ya öz seçimlərindən asılı olaraq Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq;

PwC Azerbaijan Times

8 saylı Buraxılış

- nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmadığı halda, Bütçə Təşkilatları üçün Milli Mühəsibat Uçotu Standartlarına uyğun olaraq.

Bu dəyişikliklərə uyğun olaraq publik hüquqi şəxslər hesabat dövrü başa çatdıqdan sonra, illik maliyyə hesabatlarını növbəti ilin aprel ayının 30-dan, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını isə, növbəti ilin iyun ayının 30-dan gec olmayaraq təqdim etməlidirlər.

Birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını tərtib edən, habelə nizamnamələrində maliyyə hesabatlarının dərc edilməsi nəzərdə tutulan və müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılan publik hüquqi şəxslər və dövlət büdcəsindən subsidiya, subvensiya, qrant və ya müəyyən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı vəsait ayrılan və digər publik hüquqi şəxslər illik maliyyə hesabatlarını və birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə özlərinin rəsmi internet səhifələrində və ya mətbuat orqanda dərc edirlər. Bu halda, onların törəmə publik hüquqi şəxsləri maliyyə hesabatlarını dərc etmirlər.